

İLBOYU DƏBDƏ OLAN TURİZM İSTİQAMƏTİ – ARXEOTURİZM

Dünyanın müxtəlif ölkələrində xüsusi maraq kəsb edən turizm növlərinəndə biri da arxeoloji turizmdir. Arxeoloji turizm bu sahənin yeni istiqamətlərindən hesab edilir. Mədəni turizmin daxilində yer alan və insanların qədim dövra, keçmişə maraqlıdan doğan istakları əsasında yaranan bu turizm istiqaməti öz spesifikasiyi ilə fərqlənir və o vaxt formalaşır ki, arxeoloji abidələr turistlərdən ötrü nümayiş obyekti vəziyyətinə gətirilsin, yaxud arxeoloji qazıntılar aparılan hər hansı tarixi məkanda turistlərə müvafiq xidmətin göstərilməsi üçün infrastruktur qurulsun...

Etiraf etməliyik ki, muzeylərdə mühafizə və nümayiş olunan arxeoloji materiallar turistlər tərəfindən hamisə böyük maraqla qarşılınır. Azərbaycanda bu turizmin böyük perspektivləri var.

Arxeoji turizm asasən iki istiqamətdə təqdim edilir: arxeoloji sahalarının ziyarət edilməsi və arxeoloji qazıntılarla müayyan müddətlərdə qoşulma. Arxeoloji turizma hadaflanən kontingent, camiyyətin intellektual kasımı və arxeologiyaya uşaqlığından həvəs

göstərən müxtəlif ixtisas sahibləridir. Hər hansı siyasetçi, bank işçisi, hakim, rəssam və digər peşə sahibləri məzuniyyətlərini daim arzusunda olduqları arxeoloji qazıntı sahalarında keçirə bilərlər. Bu turizm istiqamətinin inkişafı nainki turizm iqtisadiyyatına yeni məhsul təqdim edir, eləcə də arxeologiyının bir elm kimi innovativliyini artırır.



Dünyada arxeoturizm diqqət mərkəzindədir

Çox sayda turist cəlbəna imkan verən bu turizm növünün Azərbaycanda da təşviqi vacibdir. Çünkü tarixi-arxeoloji abidələrlə zəngin olan ölkəmizdə adıçıkılan sahənin inkişaf etdirilməsi üçün geniş imkanlar var.


Iştər qədim yaşayış maskənləri, yaxud urbanizasiya prosesinin mərhələlərini aks etdirən şəhər xarabalıqları olsun, istarsa də müxtəlif tipli qəbirlər, qəbirüstü abidələr, kurqanlar və s. baxımdan Azərbaycanın təqdim etməyə çox gözəl imkanları var. Xalqımız dünən mədəniyyətinə böyük töhfələr verib. Bu töhfə maddi-mədəniyyət baxımından öz əksini arxeoloji abidələrdə də saxlayıb.

Onu qeyd edək ki, inkişaf etmiş ölkələrdə arxeoturizm çoxdan diqqət mərkəzindəndən və yüksək səviyyədə təşviq edilir; məsələn, Türkiyə turizm axınının başlıca sahələrindən biri oradakı qədim abidələrdir. Təkəc antik dövra aid Efes, Manisa kimi şəhərin qalıqlarına baxmaq üçün ilin bütün fasillərində turistlər buraya axışır.

Son vaxtlar Azərbaycanda da bu istiqamətdə işlər görürlür. Dövlət tərəfindən həm turizmə, həm də mədəni irsimizin mühafizəsinə və təbliğinə göstərilən diqqət, qəbul edilən sənədlər adıçıkılan sahədə uğurlu faaliyyətə təkan verir. Son 15 il ərzində Azərbaycanın 50-dən çox mədəni irs nümunələri bərpa olunub. Ağsu Arxeoloji-Turizm Kompleksi, Qobustan qoruğu, Hacıqabul rayon-

nu ərazisində "Pir Hüseyn xanəgahı", "Ataşagh məbədi", "Təzapir" və "Əjdərbay" məscidləri, Şəki şəhərindəki "Qala divarları", Xan sarayı, Aşağı Karvansaray, Mirza Fatali Axundzadənin ev-muzeyi, Kiş kəndindəki Alban məbədi, Qusar rayonunda Şeyx Cüneyd türbəsi, Qəbələ rayonunda türbələr kompleksi, Nic kəndindəki məbad, Bərdədə Allah-Allah türbəsi, Füzuli rayonundakı Şeyx Babı türbəsi və s. mədəni-tarixi abidələrdə genişmiş qazıntılar, barpa-konservasiya, elmi-tədqiqat, yenidənşərmə və abadlaşdırma işləri aparılıb. İçərisəhər Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə 2000-ci ildə, Qobustan Milli Tarix-Bədii Qoruğu 2007-ci ildə YUNESKO-nun "Dünya irsi siyahısına" daxil edilib. Ataşagh məbədi isə YUNESKO-nun dünya irsinin ilkin siyahısına salınıb.

Bütün bunlardan alavə, Gəncə-Qazax bölgəsinin an böyük arxeoloji abidələrindən sayılan Göytəpə qədim yaşayış yeri, Azərbaycanın şəhərsalı tarixinin nadir nümunələrindən olan qədim Şəbər, ölkəmizdə ilk insan maskunlaşmasının iki milyon illik tarixinin şahidi qədim Qəbələ şəhər qalıqları, İpək yolu üzərində yerləşən Şəmkir şəhər xarabalıqları arxeoloji turizm üçün çox maraqlı və alverişli obyektdir. Həmin məkanlarda aparılmış arxeoloji qazıntıların intensivliyi və bu zaman üzə çıxan maddi-mədəniyyət nümunələri də onları calcediçi turizm kimi nümayiş obyekti təşkil edir. Elə bu sababdan ki, arxeoloji işlər baradə təsadüfən eşidən-bilan əcnəbilər, eləcə də yerli sakinlər böyük maraqlı qazıntı sahalarının gəzib qədim mədəniyyət qalıqları ilə tanış olur və böyük zövük alırlar.



4 ölkəni əhatə edən arxeoloji turizm layihəsi

Bunlar bir daha sübut edir ki, Azərbaycanın qədim tarix və mədəniyyətini, o cümlədən şəhər mədəniyyətini təbliğ etməyin yegana yolu arxeoturizmdir. Yuxarıda qeyd etdiklərimizi nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində marhalalı şəkildə "Ümumi mədəni irs şəhərləri" adlı beynəlxalq arxeoloji turizm layihəsinə yatacak keçirir. Layihə İsləm Əməkdaşlıq Təşkilatının iqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) maliyyə dəstəyi ilə reallaşdırılır.

Bu, üzb ölkələr tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə təqdim olunmuş 30-dan çox layihə arasından seçilərək komitanın qrantına layiq görünlən yegana turizm layihəsidir.

Azərbaycan, Qazaxistan, Özbəkistan və Türkiyədə arxeoloji turizm potensialının araşdırılması və bu ölkələri birləşdirən ortaqlıq turizm məhsulunun yaradılmasına əhatə edən layihə çərçivəsində ümumilikdə 18 şəhərdə 200-dən çox tarixi abidə, bu ölkələrin İsləm mədəniyyəti və tarixi irsi, turizm potensialı üzrə təhlillər aparılıb. Eyni zamanda birgə beynəlxalq arxeoloji turizm məhsulunun yaradılması məqsədilə iştirakçı ölkələrin ekspertlarının, turizm təmsilçilərinin formalaşmasına da köməklik göstərə bilər. ♦

Faxriyya Abdullayeva

lərinin iştirakı ilə Azərbaycanda seminar təşkil olunub.

Əldə edilan əsas nəticə yeni yaradılmış turizm məhsulu olub. Layihə çərçivəsində ilk növbədə bütün məşrutu, yəni 4 ölkədəki müvafiq şəhərləri əhatə edən 22 gecə-23 günlük tur-proqram hazırlanıb. Tur asasən uzunmüddətli və daha aktiv turizmi seçən turistləri hədəfləyir, arxeoloji qazıntı sahələri və digər tarixi abidələrlər tanışlıq məqsədi daşıyır. Turistlər eyni zamanda bu tur-proqram çərçivəsində bütün iştirakçı ölkələr deyil, istadıkları ölkələr üzrə seçimda edə bilərlər.

Təklif olunan ikinci məşrut isə arxeoloji turizmin asıl məqsədini özündə əks etdirir. Hər ölkədən bir şəhər seçilməklə bu məkanlarda davam ədən arxeoloji qazıntınlarda turistlərin aktiv şəkildə iştirakı təmin olunur.


Prosesin davamı kimi yeni yaradılmış turizm məhsulunun təbliği məqsədilə layihənin işlənilib hazırlanması da nəzərdə tutulur. Bu layihənin inkişafı tarixi-mədəni türk-islam ərsinin təbliği ilə yanaşı, iştirakçı ölkələr dəha çox turist cəlb etdirməsinə idmət göstəracak.

Mədəniyyət və Turizm Nazirliyi ölkə daxilində də arxeoloji turizmin inkişafı və regionlara turist axınının gücləndirilməsi məqsədilə layihələr hayata keçirir. Bu məqsədlə "Azərbaycanda arxeoloji turizm" məşrutu üzrə ilk infotur Qəbəla-Səki-Tovuz-Şamkir-Əğsu istiqaməti üzrə reallaşdırılır.

Azərbaycan arxeoloji turizm dəyərlərinin formallaşmasına köməklik göstərə bilər

Regional layihələrdən başlayaraq beynəlxalq proyektlərə qədər arxeoloji turizm sahəsində aparılan araşdırmalar göstərir ki, bu turizm sahəsi yaxın galacaqdə dəha calibedici olacaq. Mütəxəssislərin fikrincə, ölkəmizdə turizm təməyülli təhsil müəssisələrində arxeoloji turizmin tədrisine ehtiyac var. Arxeoloji turizmin tədrisi zamanı takcə arxeoloji və turizmə aid aspektlər nəzərə alınmamalı, çevre, atraf və sosial mühitlə birlikdə tədris edilməlidir. Arxeoloji turizm potensialı olan abidələr əsas götürülməli və darslər onların üzərində qurulmalıdır.

Sonda onu da qeyd edək ki, arxeoloji turizmə dair beynəlxalq standartlar hələ tam təşəkkül tapmayıb. Azərbaycan Qafqaz bölgəsi olaraq bu sahənin inkişafında yer almaqla yanaşı, arxeoloji turizm dəyərlərinin formallaşmasına da köməklik göstərə bilər. ♦



Şabran

Qəbəla

Ağsu